



Mehriban



İlham ƏLİYEV:
“Bakının memarlığı bizim milli sərvətimizdir”

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

31 Oktyabr Dünya Şəhərlər Günü münasibətilə UNESCO 48 ölkədən 66 şəhəri “Yaradıcı şəhərlər şəbəkəsi”na daxil etdi və bu şəhərlərdən biri də bütün dünya azərbaycanlılarının qürur yeri - adı qəlbimizdə döyünən Bakı oldu. Paytaxtımız bu statusu dizayn tematikası üzrə qazandı.

Buna qədər isə 2017-ci ildə böyük tarixi ənənələrə malik şəhərlərimizdən Şəki “sənət və sənətkarlıq” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”na daxil olmuşdu. Məlumat üçün bildirik ki, ümumən bu şəbəkəyə 246 şəhər daxildir. Paytaxt Bakının “Yaradıcı şəhərlər şəbəkəsi”na qoşulması isə, təbii ki, hər birimiz üçün mühüm yenilikdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu münasibətlə həmvətənlərimizi təbrik etdi, UNESCO-nun qərarını paytaxtımızın tarixi üçün əlamətdar hadisə kimi dəyərləndirdi.

Bakının bu statusa layiq görülməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son onilliklərdə respublikada həyata keçiri-

lən inklüziv inkişaf proqramlarının müsbət nəticəsidir. Ölkə Prezidenti Bakının nadir, özünəməxsus tarixi memarlıq simasının olduğunu dəfələrlə vurğulamışdır. “Bakının memarlığı bizim milli sərvətimizdir” deyən dövlət başçısı hər bir tarixi binaya, abidəyə böyük diqqətlə yanaşıldığını bildirmişdir: “O binaların temiri gerek ele aparılсын ki, onların tarixi görkəmi pozulmasın. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər, hündürmətbəli binalar tikirlər. Buna yol vermək olmaz... İcari şəhər UNESCO tərəfindən qorunur. Dəyə bilərəm ki, dünyada o qədər də çox şəhərlər belə qədim İcari şəhər kimi şəhərlərlə öyünə bilməz, bu, bizim böyük sərvətimizdir”. Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və

ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gözəlləşən paytaxtımızın inkişafına misilsiz töhfələri, eyni zamanda bu qurumla əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlər Bakının “Yaradıcı şəhərlər şəbəkəsi”na daxil olmasında həlledici rol oynamayıb.

Mehriban xanım Əliyeva uzun illərdir ki, milli dəyərlərimizin, Azərbaycan mədəniyyəti incilərinin qorunması və beynəlxalq aləmdə təbliği missiyasını uğurla yerinə yetirir. Bu dəyərlərimiz sırasında tarixi memarlıq incilərimiz mühüm yer tutur. Amma bu missiya təkə Azərbaycan dəyərlərinin xaricdə tanıtımı ilə məhdudlaşmır. Mehriban xanım Əliyeva dünya miqyasında əldə edilmiş ən müsbət, faydalı təcrübələrin, müstəqil dəyərlərin də Azərbaycan həyatına daxil olması üçün böyük əmək sərf edir. Bunların mühüm bir qismi də məhz müasir şəhərsalma ənənələri, şəhərsalmaya innovativ yanaşmalar, onların inkişafında inklüzivliyin təmin olunması ilə bağlıdır.

Ardı 7-ci səh.



Birinci vitse-prezident Mehriban Əliyeva Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Neft Daşlarının 70 illiyi münasibətilə rəsmi “Instagram” sahifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımında deyilir: “Bu gün əfsanəvi Neft Daşlarının 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək nəinki ölkəmizin, ehtə de bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!”

Argentina Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Alberto Fernandese

Hörmətli cənab Fernandese!

Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Argentina əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2019-cu il

Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.2.6-cı yarımbandında göstərilmiş məbləğin 45,0 (qırq beş) milyon manat

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılсын.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2019-cu il

İlin əvvəlindən AÇG-də 20 milyon tondan çox neft hasil edilib

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından hasilat sabit davam edir və gündə orta hesabla 541 min barel neft alınır.

Beləliklə, ilin ötən üç rübü ərzində gündəlik orta hasilat “Çıraq”dan 41 min, “Mərkəzi Azəri”dən 133 min, “Qərbi Azəri”dən 121 min, “Şərqi Azəri”dən 92 min, “Dərinsulu Günəşli”dən 95 min və “Qərbi Çıraq”dan 59 min barel təşkil edib. AÇG-dən 9 ay ərzində 148 milyon barelə yaxın, yeni 20 milyon ton neft çıxarılıb.

AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin Neft Daşlarındakı qurğu vasitəsilə gündə orta hesabla 5,7 milyon kubmetrdən çox, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqli saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG layihəsinin operatoru olan BP şirkətindən aldığımız məlumatda həmçinin hazırda bu yataqlar blokunda 124 neft hasilatı, 42 su injektoru və 7 qaz injektoru quyusunun istismar edildiyi bildirilir. Qeyd edilir ki, oktyabrın 1-dək 9 neft hasilatı quyusu qazılıb.

Layihədəki iştirakçıları BP (30,37 faiz), SOCAR (25 faiz), “Şevron” (9,57 faiz), INPEKS (9,31 faiz), “Ekvinor” (7,27 faiz), “Eksomobil” (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGC Videsh Limited (2,31 faiz) şirkətlərinə məxsusdur. İlin əvvəlindən AÇG-nin əməliyyat xərcləri 418 milyon dollardan çox, əsaslı məsrəfləri 1034 milyon dollara yaxın olub.

Ardı 7-ci səh.

Yeniləşən infrastruktur, modernləşən texnologiya

İlham ƏLİYEV:

“Bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır”.



Bax: səh. 4-5

Bələdiyyə seçkiləri

Yeni seçkilər bələdiyyələrin fəaliyyətinin daha səmərəli olmasına xidmət edəcək

Azərbaycan tarixinin müxtəlif dövrlərində yerli seçkilər idarəetmə qurumları mövcud olsa da, dövlət müstəqilliyi bərpə edildikdən sonra ölkəmiz əsl demokratik dəyərlərə malik bələdiyyələri yaratmaq imkanı qazanmışdır.

Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə bu institut yaranmağa başladı və bələdiyyələrin hüquqi bazasını formalaşdırın normativ aktlar qəbul edilməyə başlandı. Bu aktlarda bələdiyyələrin bir qurum olaraq hüquqi statusunun müəyyən olunması, onların fəaliyyətinin əsas prinsipləri, maliyyə-iqtisadi təminatları və digər məqamlar öz əksini tapdı.

Ardı 6-cı səh.



Baş Nazir Əli Əsədov Litva Respublikası Seyminin Sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb



Noyabrın 7-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan maliyyə resurslarını "Bir kəmə, bir yol" təşəbbüsünün həyata keçməsinə yönəldir



Azərbaycan Çinin irəliləyən "Bir kəmə, bir yol" təşəbbüsünün ilk dəstəkləyən ölkələrindən biri olmaqla yanaşı, özünün maliyyə resurslarını onun həyata keçməsinə yönəldir. AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov, Azərbaycan-Çin Hökumətləri arası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev Şanxayda davam edən II Çin Beynəlxalq İxal Sərgisi çərçivəsində keçirilən "Global ticarət və beynəlxalq logistika" forumunda deyib.

Ş. Mustafayev bildirib ki, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına dövlət səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumunun imzalanması, dövlət başçısının cari ilin aprelində Pekində 2-ci "Bir kəmə, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirakı ölkəmizin bu təşəbbüsə dəstəyinin göstəricisi olmaqla yanaşı, Azərbaycanın sözlükdən strategiya çərçivəsinə əməkdaşlığın inkişafına ən yüksək səviyyədə əhəmiyyət verdiyini nümayiş etdirir.

Baş Nazir müavini Avrasiyada ticarət-iqtisadi əlaqələrin fəallaşmasının beynəlxalq yuqdasımların da xəcalmasına səbəb olduğunu, bu çərçivədə yeni və səmərəli marşrutlara ehtiyac yarandığını deyib. Bildirib ki, Bakı-Tbilisi-Qars demir yolu da daxil olmaqla, Trans-Xəzər Beynəlxalq Neqliyyat Dəhlizi Çin ilə Avropa arasında yükün daha qısa müddətə və etibarlı daşınması üçün cəlbəddici yoldur. Coğrafi-İqtisadi baxımdan əvəzlənməz üstünlükləri olan bu dəhliz "Bir kəmə, bir yol"un icrası baxımından böyük əhəmiyyət daşıyır. Artıq bu yol vasitəsilə Çindən Avropa yükünün daşınmasına başlanılıb.

Ş. Mustafayev Azərbaycanın son illər formalaşdırdığı neqliyyat-logistika infrastrukturunu barədə məlumat verərək deyib ki, ölkəmizdə 6 beynəlxalq aeroport fəaliyyət göstərir, böyük yük təyyarəsi parkı və Xəzər dənizində ən iri yük limanı var. Neqliyyat infrastrukturunun önəmli hissəsi Xəzər dənizində ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.

Diqqətə çatdırılıb ki, Qlobal Rəqabətçilik Hesabatında Azərbaycan infrastrukturunun səviyyəsinə görə 31-ci, demir yollarının səmərəliliyinə görə 11-ci, hava neqliyyatının səmərəliliyinə görə 12-ci, dəniz limanlarının səmərəliliyinə görə isə 25-ci yerdə qərarlaşıb.

Tədbirdə çıxış edən Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natia

Özbəkistanda "Əbədi dostluğumuz" adlı sərgi açılıb

Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində vilayət mərkəzi Urgənc şəhərindəki Dövlət Dram Teatrında Azərbaycan milli geyimlərinin də yer aldığı "Əbədi dostluğumuz" adlı sərgi açılıb.



AZƏRTAC xəbər verir ki, sərgidə Xarəzm vilayətinin hakimi Fərxad Ermanov, Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov, "Kaspi" qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva, Azərbaycan və Özbəkistanın alimləri, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, "Qarabağ həqiqətləri" seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, habelə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər təqdim olunub. Azərbaycanın mənzərələrini əks etdirən fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlər də maraqla qarşılanıb.

Sonra Urgənc Dövlət Universitetinin tələbələri tərəfindən "Qarabağ şikəstəsi"nin

sədasi altında Qarabağa aid milli qadın və kişi geyimləri nümayiş olunub. Milli libaslar nümayiş etdirildikcə hər bir libas haqqında tamaşaçılara məlumat verilib.

AMM-in nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərini ifa ediblər.

Mədəniyyət günləri AMM-nin, "Özbəkürizm" Dövlət Komitəsinin, Azərbaycandakı "Kaspi" qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilib.

Qayt ƏSƏDOV: "Azərbaycan-Litva əlaqələri yeni mərhələyə qədəm qoyur"



Foto Fərman BAĞIROVUNDUR

Noyabrın 7-də Milli Məclisin Sədri Qayt Əsədov ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Sədr Azərbaycanla Litvanın dost və tərəfdaş ölkələr olduğunu bildirdi. Qeyd etdi ki, münasibətlərimiz qarşılıqlı hörmət və bərabər hüquqlu əməkdaşlıq prinsiplərinə söykənir. Gələcək diplomatik əlaqələrimizin 25 illə tamam olacağı. Bu gün əldə edilən uğurlar sayəsində Azərbaycan-Litva münasibətləri yeni mərhələyə qədəm qoyur. Əməkdaşlığımızın bu səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin rolu böyükdür. Bildirildi ki, yüksək səviyyəli görüşlər artıq bir ənənə halını alıb.

Bugünkü iki ölkə arasında 39 sənəd imzalanıb, 10-u üzərində iş davam etdirilir. Siyasi münasibətlərimiz iqtisadi sahədə öz müsbət təsirini göstərir. Bu sahədə əlaqələrimizin gücləndirilməsində biznes forumlarının keçirilməsi müsbət rol oynaya bilər. Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti də böyük önəm kəsb edir. Vurğulandı ki, Azərbaycan xarici sərmayə üçün cəlbəddici ölkələrdən birinə çevrilib. Ölkəmizin reallaşdırdığı qlobal neft və qaz layihələri Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan mühüm neqliyyat qovşaqlarının keçdiyi bir coğrafi məkan kimi də cəlbəddicidir. Litva ilə mədəni, huma-

nitar sahələrdə əməkdaşlığımız da təqdirəlayiqdir. Spiker qeyd etdi ki, xalqlarımızın bir-birinə yaxınlaşmasında parlamentlərin rolu danılmazdır. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri və görüşləri intensiv xarakter almaldır. Nümayəndə heyətlərimiz müxtəlif beynəlxalq qurumlarda tez-tez təmasda olur, onları düşündürən məsələlər ətrafında müzakirələr aparılır. Viktoras Prantskietis təmsil etdiyi ölkənin Cənubi Qafqazın bu bölgəsində böyük maraq göstərdiyini, həyatın ən müxtəlif sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğuladı. Bildirildi ki, parlamentlər

səviyyəsində əməkdaşlığın daha da genişlənməsi, deputatların qarşılıqlı səfərləri təcürbə və informasiya mübadiləsi baxımından çox önəmli dir. Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münasibətlərin həlli yolları və digər məsələlər ətrafında müzakirələr aparıldı. Görüşdə Milli Məclis Sədri İlham Əliyevin Ziyafət Əsgərov, Sədr müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Kamran Nəbi-zadə, hər iki ölkənin səfirləri Tamerlan Qarayev, Egidiyus Navikas və digər rəsmi şəxslər iştirak etdirdilər.

Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub



Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsveçrəyə səfəri çərçivəsində Dünya İqtisadi Forumunun Avropa və Avrasiya bölməsinin rəhbəri, qurumun İcraiyyə Komitəsinin üzvü Martina Larkin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Hikmət Hacıyev Dünya İqtisadi Forumunu Azərbaycan üçün vacib tərəfdaş kimi xarakterizə edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin forumun Davos İllik görüşlərində iştirakının ölkəmizin bu təşkilatla əməkdaşlığa verdiyi əhəmiyyətin bariz nümunəsi olduğunu vurğulayıb. Şöbə müdiri forumun Qlobal Rəqabətçilik Hesabatına Azərbaycan hökuməti tərəfindən daim diqqət yetirildiyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi arasında 2019-cu ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Davosa səfəri zamanı imzalanmış əməkdaşlıq müqaviləsinin həyata keçirilməsindən razılıq ifadə olunub, sazişin implementasiyasının müxtəlif aspektləri və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və geosiyasi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Özbəkistanda Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük maraq var

Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində vilayət hakimi Fərxad Ermanov Bakıdan və Daşkənddən Urgənc şəhərinə gələn nümayəndələr ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Fərxad Ermanov qədim Xarəzm torpağında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsindən məmnun olduğunu bildirdi. O, qədim Xivə, onun təkrarsız abidələrindən danışdı, bu ilin doqquz ayında Xarəzmə 2 milyon çox xarici turist gəldiyini vurğulayıb. F. Ermanov əmin olduğunu bildirdi ki, bundan sonra qədim Xarəzm mərkəzi Urgəncdə və Bakıda tez-tez belə tədbirlər keçiriləcək.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov gələcək əməkdaşlıq məsələlərindən danışdı. Xarəzm vilayəti ilə Azərbaycanın regionalı arasında əlaqələrin yaradılması, ölkəmizin şəhərləri ilə Xarəzm vilayətinin şəhərləri arasında "Qardaşlaşmış şəhərlər" layihəsinin həyata keçirilməsi, Bakı şəhərindəki "İçərişəhər" Dövlət Tarix-Memariq Qoruğu ilə Xivə şəhərindəki İçənqala qoruğu, vilayətin ailə məktəbləri, mədəniyyət müəssisələri və Azərbaycanın aidiyyəti qurumları arasında əlaqələrin yaradılması təklifləri ilə çıxış edib.

S. Abbasov ölkələrimiz arasında əlaqələrin dərinləşdiyini qeyd edib, Özbəkistanın Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının tamhüquqlu üzvü olması, Türk Şurasının Bakıda keçirilən Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirakı, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın dövlət başçısı ilə görüşü haqqında söhbət açıb. O, Özbəkistanın Türk Şurasına üzvlüyünün əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edib.

"Kaspi" qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva Azərbaycan və özbək xalqlarının dostluğundan danışdı, dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəsinə vurğulayıb. O, Özbəkistanda Azərbaycan mədəniyyəti, musiqisi və ədəbiyyatına böyük maraq olduğunu deyib. S. Vəliyeva qədim Xivə şəhərini gəzdiqlərini, buradakı təkrarsız abidələrə valeh olduğunu bildirdi.

Akademik Kamran Əliyev və özbək alimi və tərcüməçisi Babaxan Şərif əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışdı. Xatırladaq ki, mədəniyyət günləri Mədəniyyət Mərkəzinin, "Özbəkürizm" Dövlət Komitəsinin, Azərbaycandakı "Kaspi" qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilir.

Litva Respublikası Seyminin Sədri Azərbaycana səfərə gəlib

Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietis Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.



AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietis Milli Məclis Sədri İlham Əliyevin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

Litva Respublikası Seyminin Sədri Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietis noyabrın 7-də Şəhidlər xiyabanına gələrkə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib.



AZƏRTAC xəbər verir ki, Litva Seyminin Sədri "Əbədi məşəl" abidəsinin önünə əkilmiş quburda, Bakının ən hündür nöqtəsində Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə parlamentlərarası əlaqələrin yaxşı səviyyədə olduğunu deyib. Azərbaycanın strateji cəhətdən və sürətli iqtisadi inkişaf baxımından

mat verilib. Viktoras Prantskietis jurnalistlərə müsahibəsində ölkələrimiz arasında münasibətlərin, xüsusilə də parlamentlərarası əlaqələrin yaxşı səviyyədə olduğunu deyib. Azərbaycanın strateji cəhətdən və sürətli iqtisadi inkişaf baxımından vacib ölkə olduğunu qeyd edən Seymin Sədri ticarət dövryyəsinin artırılmasının önəmini vurğulayıb. O, səfəri zamanı keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələrin aparılacağını bildirdi.

Azərbaycan və Litva arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədov Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.



XIN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Görüş zamanı ölkələrimiz arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib və iki ölkə arasında kənd təsərrüfatı, enerji, neqliyyat, turizm, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu qeyd edilib. Eyni zamanda, parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunularaq bu xüsus-

da parlamentlərarası əlaqələrin inkişafı üçün vacibliyi vurğulandı. İkitərəfli formatla yanaşı, Azərbaycan və Litvanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olunub. Nazir Elmar Məmmədov qarşı tərəfə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri, müzakirə ediləndə olan yeni saziş, o cümlədən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində iştirak barədə məlumat verib. Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Saulda AZƏRTAC-ın sədrliyi ilə OANA-nın XVII Baş Assambleyası işə başlayıb

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası noyabrın 7-də Koreya Respublikasının paytaxtı Seulda işə başlayıb. AZƏRTAC-ın sədrliyi və Koreya Respublikasının Yonhap agentliyinin təşkilatçılığı ilə keçirilən Baş Assambleyada 28 ölkədən 32 xəbər agentliyi iştirak edir. 2004-cü ildən OANA-nın üzvü olan AZƏRTAC 2016-cı ildən bu təşkilatın sədridir. OANA 1961-ci ildə UNESCO-nun himayədarlığı ilə yaradılıb və dünyada ən böyük media qurumlarından biridir.

Fotolar təqdim edilib. Ümumilikdə, sərgidə 100-ə yaxın foto nümayiş olunur. Sərginin açılışında xəbər agentlikləri rəhbərləri ilə yanaşı, Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm naziri Park Yanq Vu da iştirak edib. Açılış mərasimində çıxış edən Yonhap agentliyinin prezidenti Ço Sanq Bo bütün dünyada xəbər agentliklərinin yeni çağırışlara üzvlüyünü və agentliklərinin bu çağırışları yeni imkanlara çevirməli olduğunu deyib. O bildirib ki, indiki dövrdə hansı xəbəri deyil, xəbəri hansı formada yaymaq daha aktualdır. Ço Sanq Bo AZƏRTAC-ın OANA-da sədrliyi dövründə fəaliyyətini yüksək qiymətləndirərək onun rəhbərliyinə təşəkkürünü bildirdi. Konfrans işini noyabrın 8-də davam etdirəcək.



Bakı Metropoliteni - 52



Dünyanın yeraltı yollar ailəsinə Yaxın Şərqdən daxil olan ilk metropoliten bu gün 52 illik fəaliyyət dövrü yaşayıb. Bakı Metropoliteni gün ərzində 630 mindən artıq paytaxt sərnişininə xidmət etməklə, şəhərin əsas nəqliyyat arteriyasına çevrilib.

Yeniləşən infrastruktur,

Bakıda metro tikmək ideyasının, layihədən tutmuş ilk qatarın hərəkətə gətirilməsinə kimi, reallaşma yolu uzun və keşməkeşli olub. Ötən əsrin 30-cu illərində yaranan bu fikir 60-cı illərin ikinci yarısında həyata keçib. 1967-ci ilin bir payız səhəri şəhərin 5 yeraltı sarayı ilk sərnişinlərini paralel olaraq qəbul etdi. O günü Bakı sakinləri böyük səbirsizliklə gözləyirdilər. 6 noyabr 1967-ci il. Təqvimin bu günü bütün şəhərin, hətta bütün ölkənin heyətində əlamətdar bir tarixdir: Bakı metrosunun birinci növbəsinin birinci buraxılış sahəsi olan 5 stansiyanın - "İçərişəhər", "Sahil", "28 May", "Gənclik", "Nəriman Nərimanov" stansiyalarının ilk sərnişinlərini qəbul etdikləri gündür. 1968-ci il fevralın 17-də "Xətai" stansiyası da istifadəyə verilməklə birinci növbənin 9,92 kilometrlik ilk buraxılış sahəsində işlər başa çatdı.

1969-cu ildən Bakının yeraltı yollarının inkişafında yeni bir dövr başladı. Ümummilli Lider Heydər Əliyevin həmin ilin iyul ayında respublikaya rəhbər seçilməsi ilə sənayenin bütün sahələrində ciddi tədbirlər görüldü. Ulu Öndərin daim diqqət mərkəzində saxladığı sahələrdən biri də Bakı metrosunun tikintisi idi. O vaxt tikinti işləri üçüncü buraxılış sahəsində gedirdi. 1970-ci il aprelin 18-də Heydər Əliyevin iştirakı ilə istifadəyə verilən ilk yeraltı saray "Nəriman Nərimanov-Ulduz" oldu. Ümumən hazırda metronun istismar xətlərinin uzunluğu 36,6 kilometrə çatır ki, bunun da 22,3 kilometr Ulu Öndərin rəhbərliyi ilə tikilib.

Böyüməkdə olan və durmadan inkişaf edən Bakının yeraltı nəqliyyatının - Metropolitenin inkişafı Heydər Əliyevin arzularında önəmli yer tuturdu. O, paytaxt üçün həyati əhəmiyyət-



li olan bu sahəni diqqətdə saxlamağı xələflərinə, onun siyasətini davam etdirəcək varislərinə də vəsiyyət etmişdi. Ulu Öndərin tövsiyələri, tapşırıqları bu gün ardıcıl və uğurla yerinə yetirilir. Prezident İlham Əliyev metropolitenin inkişafına, metro işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hərtərəfli diqqət və qayğı göstərməklə Ulu Öndərin kursunu davam etdirir. Onun xüsusi tapşırığı ilə 2006-2011-ci illər ərzində "Nəsimi-Dərnəgüli" sahəsinin inşası başa çatdırıldı. Ən əsası, Bakı metrosunun gələcəyini müəyyən edən yeni konseptual inkişaf sxemi təsdiq edildi.

Bakı metropoliteninin inkişaf tarixinin ən mühüm mərhələlərindən biri də öz başlanğıcını 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteninin və "Azər-tunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkilatı yolu ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaranmasından götürür. Bakı metro-



sunun 52 illik tarixinin 5 ili məhz bu dövrü əhatə edir. Bu mərhələnin əsas vəzifələri, ilk növbədə, metronun inkişafı üzrə dövlət proqramının reallaşdırılması, istismarda olan xətləri müasir texnologiyaların tətbiqi ilə dövrün tələblərinə uyğun-

laşdırılması, istismar müddətini başa vurmuş vaqon və avadanlıqların yeniləşdirilməsi, hərə-kətin təşkilində, yeni xətlərin tikintisində ən son yeniliklərin tətbiqi ilə Bakı metrosunun dünyanın ən qabaqcıl yeraltı nəqliyyatı sırasına çıxarılması

idi. Bu, dövlət başçısının sənayenin bütün sahələrində inkişafa nail olmaq üçün irəli sürdüyü vəzifə idi: **"Bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox**



qiymətlidir. Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm işlərin daha da böyük səmərlə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır".

"Bakı Metropoliteni" QSC-nin fəaliyyətinin 5 ildən bir qədər artıq dövrü ərzində yeni xətt üzərində 2 stansiya istifadəyə verilib. Sayca üçüncü olan Bəndənovşeyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları ən son texnologiyalarla təchizatı, müasir tələblərə cavab verən infrastrukturunu, memarlıq xüsusiyyətləri ilə seçilir.

Dövlət proqramı mövcud xətlərin inkişafı üzrə qarşıya mühüm məsələlər qoyur. Onların həlli istiqamətində əsaslı layihələrin həyata keçirilməsi təmin edilməlidir. Bu işlərə başlamazdan əvvəl xidmət mədəniyyətinin keyfiyyətinə təsir edən amillərdən biri kimi, stansiyaların memarlıq görkəmini eybəcərleşdirən ticarət köşkləri, forma və məzmun mahiyyətinə görə basit, primitiv reklam löv-

hələri ləğv edilməli idi. QSC rəhbərliyi bütün maneələrə məhəl qoymadan bu işi qətiyyətlə tez bir zamanda həll etdi. Bundan sonra işə stansiyalarda konstruktiv dəyişikliklərə başlanmaq olardı. 2009-cu ildə dövlət başçısının iştirakı ilə açılmış "28 May" stansiyasından sonra ən böyük problemlərdən biri də həllini tapdı - "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışı istifadəyə verildi. Stansiyaların yenidən qurulması, əsaslı təmir işləri daha yüksək sürətlə davam etdirildi. QSC-nin fəaliyyəti dövründə "Gənclik", "Nəriman Nərimanov", "İnşaatçılar", "Qara Qarayev", "Neftçilər" stansiyalarının vestibül və piyada keçidlərində, "Elmlər Akademiyası", "Nizami", "Sahil", "Bakmil", "Xətai" stansiyalarında əsaslı təmir və yenidənqurma işləri aparıldı. "İnşaatçılar", "20 Yanvar", "Elmlər Akademiyası", "Sahil", habelə əsaslı təmir işləri bu yaxınlarda başa çatmış "Xətai" stansiyalarında istismar müddəti ötmüş eskalatorlar Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan yeni, daha müasir, dünya standartlarına uyğun qurğularla əvəz edildi. "28 May"da olduğu kimi, "Xətai", "Sahil" stansiyalarında da əvvəlki 3 eskalatorun əvəzinə 4 yeni quraşdırıldı.

İstismar sahəsinin maddi texniki bazasının gücləndirilməsinin, hərə-kətin təşkil və idarə olunmasında yeni texnologiyaların tətbiqi miqyasının genişləndirilməsi üzrə işlər gündən-günə sürətlə artırmaqda idi. "Nərimanov" elektrik deposunda ehtiyat hissələrin tədarükündə, detal, maşın və mexanizmlərlə təchizatda köklü dəyişikliklər baş verməklə, bütün tələblərinə uyğun iş norması və prinsiplərinin qurulmasına başlanıldı.





“Azərbaycana 14 il rəhbərlik etdiyim zaman, sonra 5 il Moskvada Sovetlər İttifaqının rəhbərliyində olduğum zaman mən Bakıda metro tikintisi ilə daim məşğul olmuşam və bu işə nail olmuşam. Buna görə də özümü xoşbəxt hiss edirəm”.

Heydər ƏLİYEV



modernləşən texnologiya

Qaldırma təmiri sexi əsaslı şəkildə yenidən qurulmaqla, orada istehsal prosesinin təkmilləşdirilməsi, əl əməyi həcmnin azaldılması üçün tədbirlər görüldü. Arabacıların, vaqon hissələrinin yuyulması üçün yeni qurğular alındı, vaqonları qaldırmaq üçün domkralar yeniləndi, baxış qanovlarının əsaslı təmiri, təkər cütələrinin təmiri sənədi üçün keyfiyyəti artıran tədbirlər tez bir zamanda öz bəhrəsini verdi. Bunun nəticəsində qatarların nazıqlıq səbəbilə xətdən çıxarılması halları kəskin şəkildə azaldı.

Depo şəraitində vaqon təmirinin bütün növlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsinə nail olmaqla yanaşı, təmirin daha yüksək mərhələsi olan əsaslı təmir prosesi üçün də baza yaradıldı. Bunun üçün xüsusi olaraq tikilən vaqonların əsaslı təmir sexi artıq iki ildir ki, fəaliyyətdədir. İndi Bakı metropoliteni öz vaqonlarını əsaslı təmir üçün əvvəllər olduğu kimi, Moskva, Xarkov və Tbilisi şəhərlərinə göndərmir. Bu işə istismar xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla daşımanın maya dəyərini aşağı salır.

Eyni zamanda, vaqon parkının yeniləşdirilməsi üzrə işlər də müntəzəm şəkildə davam etdirilib. 2016-cı ilin aprel ayından başlayaraq bugüne kimi, Rusiyanın "Metrovaqonmaş" ASC-dən alınan 55 vaqon xəttə buraxılıb. Bunun davamı olaraq, eilə bu günlərdə Rusiya vaqon istehsalçıları ilə yaxın 3 il ərzində daha 60 vaqonun alınması barədə müqavilə imzalanıb. Texniki innovasiyalar baxımından 4-cü nəsə məhsul olan yeni vaqonların idarəolunma sistemi mikroprosessor əsasında qurulub.



Metro üçün əlahiddə əhəmiyyətə malik metroloji təminat sistemi yenidən qurulub. Bakı Metropoliteni infrastrukturunun kompleks şəkildə texniki müayinəsi üçün hələ də dünyada bənzəri olmayan müasir diaqnostika kompleksi işə başlayıb.

Sürətlə yeniləşmə, əlbəttə, yeni texnologiyalarla işləyə bilən kadrlar tələb edir. Onların hazırlığı üçün MDB metropolitenlərinə nümunə ola biləcək təlim-tədris mərkəzi yaradılıb. Cari ilin oktyabr ayında işə illərin arzusu həyata keçirilərk, bu mərkəz metro tarixində xüsusi yeri olan bir təlim-tədris ocağına çevrildi. Aparılmış əsaslı yenidənqurma sayəsində müxtəlif əyani vəsaitlərin, o cümlədən 15 maket, 200-dən artıq texniki stend, avadanlıq, işçi vəsait, habelə audio-vizual, elektron və statik vəsaitlər bir mərkəzdə metropolitenin bütün sahələrini öyrənmək üçün əyani elm, təlim və tədris ocağına çevrilib.



Yeniliklər hərəkətin təşkili ilə bağlı olan bütün təsərrüfat sahələrində müntəzəm şəkildə həyata keçirilir. Tunellərdə 2014-cü ilin sonundan başlayan iqtisadi cəhətdən daha sərfəli və ömrü bir neçə dəfə uzun olan beton şpallar əvəz edir.

Yollarda işə gödək ağac şpalların əvəzinə QSC-nin öz istehsal sahəsində dünyanın aparıcı şirkətlərindən olan "Vollert"-in texnologiyaları əsasında qurulmuş səxdə istehsal olunan konstruksiyalardan, ən müasir yolun üstquruluşu elementlərindən istifadə olunur. Yenilik pilot layihə kimi uzun illər mövcud olmayan qatarların sınaq yolunun inşasında tətbiq edildi. Onu da qeyd edək ki, sınaq yolu son 5 ildə böyük əhəmiyyətə malik olan bir tədbirlərdəndir. Bu vaxta qədər təmirdən çıxan qatarlar sərnişin qatarlarının hərəkəti vaxtı xətdə yoxlanılırdı ki, bu da hərəkətin təşkili prosesində ciddi problemlərin yaranmasına səbəb olurdu.



Ümumiyyətlə, yeni ballastsız yol dünyanın əsas dəmir yollarında geniş tətbiq olunur, iqtisadi cəhətdən sərfəli və təhlükəsizlik baxımından daha etibarlıdır. Bu yenilik metronun yeni tikilən xətlərində, o cümlədən Bənövşəyi xəttin "B-3" stansiyasının tikintisində tətbiq edilib. Bundan savayı, yenidən əsaslı təmir edilmiş "Xətai" stansiyasının yolunda da mövcud xətlərdə ilk dəfə tətbiq edilib.

Hərəkətin təşkili yeni sistemlərin tətbiqinə gəldikdə,

hərəkət prosesinə real vaxt müddətində operativ nəzarəti həyata keçirmək imkanı verən SCADA sistemlərinin tətbiqinə başlanılıb. Bu sistem obyektə rabitə qurğuları arasında informasiya mübadiləsinin təmin edən, informasiyanı təhlil etməklə monitorinq anlaşıqlı şəkildə əks etdirən, texniki göstəricilər bazasını yaratmaqqla qəza siqnalizasiyasını və digər bu qəbilden olan funksiyaları yerinə yetirən proqram paketidir. "Thales" şirkəti ilə əməkdaşlıq şəraitində SCADA Bakı Metropoliteninin ancaq yeni "Bənövşəyi" xəttində qismən tətbiq olunur. Lakin "Nərimanov" elektrik deposundan başlamaqla yeni sistemlərin mövcud Qırımızi və Yaşıl xətlərdə də tətbiqinə başlanılacaq. "Ox saygacı" sisteminin quraşdırılması ilə təməli qoyulacaq bu işlərin ilk mərhələsinə start verilib.

Ötən müddət ərzində metronun havalandırma sisteminin də yenidən qurulması sürətləndirilib. 2018-ci ildə ventilyatorların iş qrafiki tam yeni əsaslarla qurulduca, 2019-cu ildə 7 ən müasir ventilyatorun alınaraq müasir tələblər səviyyəsində fiberoptik xətlərlə quraşdırılması daha bir yeniliyin təməli oldu. 2020-ci ildə işə 16 yeni ventilyator alınaraq, onlardan 10-u məhz mövcud xətlərdə quraşdırılacaq.

2018-ci ildə Mingəçevir İES-də baş vermiş qəzadan sonra yaranan enerji böhranının ən çox təsir etdiyi sahələrdən biri kimi, metropolitenə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə dizel-generatör stansiyalarının qurulması ilə unikal ehtiyat elektrik enerjisi təminatı yaradılıb. Artıq yüksək gərginlikli elektrik enerjisinin verilişi kəsiləndə də metro öz sərnişinlərinə xidmət göstərəcək.

Bu gün Bakı Metropoliteni dünya metropolitenləri ailəsinin layiqli üzvlərindən hesab edilir. Metropoliten bu haqq sərnişinlərə göstərilən xidmətin yüksək səviyyəsinə, sərnişinlərin yeraltı nəqliyyat işçilərinin əməyinə verdiyi qiymətə görə qazanıb.

Bəxtiyar ƏZİZLİ,
"Azərbaycan"





23 dekabr bələdiyyə seçkiləri günüdür

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib



Məzahir Pənahovun sədrliyi ilə noyabrın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin AZƏRTAC-a

bildiriblər ki, əvvəlcə Komissiyanın 2019-cu il 5 noyabr tarixli iclas protokollarının təsdiq olunmasına qərar verilib.

Sonra 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvərmənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı təsdiq edilib.

Iclasda bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə də baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra 5 020 287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərar alınıb.

MSK-nın iclasında, həmçinin bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və sözügedən partiya tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin işi-raq etdiyi iclasda cari məsələlərə də baxılıb.

Qərar № 12/50

Mərkəzi Seçki Komissiyasının 5 noyabr 2019-cu il tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq **qərara alır**:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 5 noyabr 2019-cu il tarixli iclasının protokolu təsdiq edilsin.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

07.11.2019-cu il


Yeni seçkilər bələdiyyələrin fəaliyyətinin daha səmərəli olmasına xidmət edəcək

Əvvəli 1-ci səh.

Ötən 20 il ərzində Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilib, mükəmməl qanunvericilik bazası və institusional təminatlar yaradılıb, bələdiyyə institutu tam olaraq formalaşmışdır.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətin idarəetmə sistemi daha da təkmilləşdirilib, bələdiyyələrin səlahiyyətlərinin və fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib və bu tədbirlər hal-hazırda da davam etdirilməkdədir. Nəticədə bələdiyyələr də özünün inkişaf yolunu keçmiş, vətəndaşların marağı və mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməyə çalışmışlar.

Dünya təcrübəsi onu göstərir ki, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, iqtisadi və maliyyə potensialının gücləndirilməsi yollarından biri də onların birləşməsidir. Xatırladaq ki, yarandığı dövrdə ölkəmizdə 2700-dən çox bələdiyyə fəaliyyət göstərirdi. Bununla əlaqədar bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsinə qurulmasına, onların iqtisadi resurslarından istifadənin səmərəsizin yüksəldilməsinə, yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına və kənd potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilərək "Bələdiyyələrin birləşməsi, ayrılması və birgə fəaliyyəti



haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2009-cu ildə bələdiyyələr birləşərək sayı 1718-ə salınıb, 2014-cü ildə isə növbəti birləşmə prosesi nəticəsində bələdiyyələrin sayı 1607-yə qədər azalmışdır.

Yerli özünüidarəetmə orqanlarında xidmət, bələdiyyəyə rəhbərlik, onun fəaliyyətinin təşkil idarəçilik bacarığını, bilik, yüksək intellekt və ixtisas tələb edir. Bu səbəbdən də bələdiyyə üzvlərinin və sədrlərin keyfiyyət tərkibi daim aktual olan məsələdir. Bələdiyyələrin qarşısında duran vəzifələrin icrası, onların fəaliyyətinin səmərəliliyinin artırılması, mövcud resursların yerli səviyyədə müəyyən edilmiş hədəflərə, sosialyönümlü məsələlərin həllinə yönəldilməsi bələdiyyə kadrlarından birbaşa asılıdır. İlk iki bələdiyyə seçkilərinə nəzər salsaq görürük ki, bələdiyyə üzvlərinin əksəriyyəti yerli özünüidarəetmə haqqında kifayət qədər təsəvvürə malik olmamışlar.

Bələdiyyələrin hamın dövrdə olan durumu, bələdiyyə üzvlərinin zəif fəaliyyətləri ilə razılaşmayan seçi-

cilər 2009-cu ildə müvafiq nüfuz və təcrübəyə malik olan şəxslərə etimad göstərmişlər. Nəticə olaraq seçilmiş üzvlər arasında ali təhsillilərin sayı 29,7 faiz, qadınların sayı 22 faiz, gənclərin sayı isə 25 faiz artmışdır. Keyfiyyət tərkibinin gücləndirilməsi bələdiyyələrin fəaliyyətinin məzmunca yeni mərhələsinin əsasını qoymuşdur.

Göstərilən rəqəmləri və ölkə bələdiyyələrinin 20 illik inkişaf proseslərini nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, qarşında gələn bələdiyyə seçkilərində seçici fəallığı daha yüksək olacaqdır. Həmçinin keçən müddət ərzində ölkənin yerli özünüidarəetmə orqanlarında kifayət qədər təcrübəli və bələdiyyə idarəçiliyi üzrə ixtisaslaşmış kadr ordusunun formalaşmasını və eyni zamanda ölkəmizin və xarici dövlətlərin ali məktəblərində bələdiyyə üzvləri üçün təhsil almış gənclərin də bələdiyyə üzvləri olaraq yerli idarəetmədə fəal iştirak etmək isteklərini nəzərə alsaq, heç şübhəsiz ki, biz qarşıda qızğın seçki mübarizəsi gözləyirik. Qeyd etdiyimiz bu amillər seçki marafonunda qalib gəlmiş bələdiyyə üzvlərinin daha çox təhsilli, liderlik bacarığı olan gənclərdən və peşəkər bələdiyyə menecerlərindən olmasına gətirib çıxara bilər. Nəticədə bələdiyyə üzvlərinin keyfiyyət tərkibi daha da yaxşılaşacaq və bu da bələdiyyələrin fəaliyyətinin növbəti illərdə daha səmərəli olacağından, bələdiyyələrin vətəndaşlara göstərdikləri xidmət səviyyəsinin daha yüksələcəyindən xəbər verir.

Kamran BAYRAMOV,
Milli Məclisin deputatı

Daxili İşlər Nazirliyində 36 nəfər vakant zabit yerlərinə təyin edilib

Noyabrın 7-də Daxili İşlər Nazirliyində (DİN) müxtəlif illərdə dövlət ali təhsil müəssisələrini bitirmiş, sırası və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların respublikanın şəhər, rayon polis orqanlarında vakant zabit yerlərinə təyin edilmələri nəzərə alınmış tədbir keçirilib.



Bələdiyyələrə və iş keyfiyyətlərinə malik gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəliləmələri, onların ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olmalarını üçün zəruri addımların atıldığı deyən general-polkovnik Vilayət Eyvazov hazırkı tədbirin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti təzahürü olduğunu vurğulayıb.

Sonra Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Ratiq Abbasov ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinin dövlət ali təhsil müəssisələrini bitirmiş, sırası və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşlarla kompleksləşdirilməsinə dair Daxili İşlər Nazirliyinin müvafiq tapşırığına əsasən, görülmüş işlər barədə məruzə edib. O qeyd edib ki, sözügedən tapşırığın icrası ilə əlaqədar olaraq aidiyyəti əməkdaşların şəxsi işləri öyrənilib, dövlət ali təhsil məktəblərinə qəbul zamanı yüksək bal toplayaraq əyani təhsil almış, xidmətdə müs-

Bildirilib ki, Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşması üzrə həyata keçirdiyi davamlı tədbirlər Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsində qurulmasında əhəmiyyətli rol oynayır.

Nazir vətəndaşlara xidmətin şəffaf bir vəzifə olduğunu, hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin sayları hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında dövlət başçımızın qeyd etdiyi kimi, məhz sabitlik amilinin dayanıqlığını, bu istiqamətdə əldə olunmuş uğurları hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Vilayət Eyvazov gənc zabitlərə çətin və şəffaf xidmətlərə müvafiq olaraq, polis adını uca tutmaları, daim bilik və təcrübələrini artırmaqlarını, öz üzərində işləmələrini, öz müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkər hamkarlarını təcrübəsindən yararlanmalarını tövsiyə edib. O, əmin olduğunu bildirib ki, onlar bu yolda səylərini əsirgəməyəcək, dövlətçiliyində, anda sədaqətli xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb

Bakıda keçirilən Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası işini başa vurub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşıda

duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və 2020-ci il üçün fəaliyyət planı razılaşdırılıb.

Görüşün sonunda iclasın yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb.

Bu formatda növbəti görüşün gələni Türkiyədə keçirilməsi planlaşdırılıb.

Almaniya Dağlıq Qarabağla bağlı növbəti təxribatın qarşısı alınıb

Almaniya Dağlıq Qarabağla bağlı növbəti təxribatın qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyi "EuroSchein Souve-

nir GmbH" şirkəti tərəfindən üzərində "Republic of Artsakh" yazısı olan 0 avro sənədlərinin dövriyyəyə buraxılmasının qarşısını alıb. Səfirliyin müdaxiləsindən sonra

şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib, sənədlərin dövriyyəyə buraxılmamağını bildirib və bu barədə məlumatı internet saytından silib.

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası Noyabrın 20-də Azərbaycanın Şarvaxan kəndində, İcevan rayonunun Paravakar kəndində və ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Quşçu Ayırım kəndində və ədsiz yüksəkliklərdə, Bərdə rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonunu ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və ədsiz yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Şurabad, Füzuli rayonunun Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti DOST Agentliyi və mərkəzi ilə tanış olublar

Azərbaycanda səfərə gəlmiş Türkiyə Respublikası Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin və onun 1 saylı DOST mərkəzinin fəaliyyəti ilə tanış olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin AZƏRTAC-a bildirib ki, nümayəndə heyəti agentliyin fəaliyyətini, DOST mərkəzində əhəliyə göstərilən xidmətləri nə-

zərdən keçirib. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar, müasir texnologiyaların tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə qonaqlara məlumat verib.

DOST layihəsinin dövlət sosial xidmətləri sahəsinə gətirdiyi innovativ yeniliklər diqqətə çatdırılıb. Bu xidmətlərin "bir pəncərə"dən və şəffaf şəkildə,

vətəndaş məmnunluğu prinsipi ilə təqdim edildiyi vurğulanıb. Mərkəzdə xidmət bölmələri, burada çalışan sosial agentlər və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi də nəzərdən keçirilib.

Qardaş ölkənin nümayəndə heyəti mərkəzdə şahid olduqları müasir xidmət prosesi, Azərbaycanda sosial sahədə belə bir innovativ təcrübənin reallaşması ilə bağlı müsbət təəsürlərini ifadə edib.

Qərar № 12/51

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvərmənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.1-100.6-cı maddələrinin tələblərinə görə, səsvərmə protokollarının hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (Mərkəzi Seçki Komissiyası) qərarı ilə səsvərmə gününə ən gec 45 gün qalmış təsdiq edilmiş və həmin protokollar səsvərmə gününə ən gec 30 gün qalmış müvafiq qaydada hazırlanmalıdır.

Mərkəzi Seçki Komissiyasının 2014-cü il 29 may tarixli 1/13 və 1/14 sayılı qərarları ilə təsdiq edilmiş müvafiq izahlarla Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə əlaqədar səsvərmənin nəticələrinə dair məntəqə və dairə seçki komissiyalarının yekun protokolları nümunələrinin forma və mətni müəyyən olunmuşdur.

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar olaraq səsvərmənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən

olunmuş nümunələrin forma və mətninə, habelə seçki keçirilən bələdiyyələrin sayına müvafiq olaraq dairə seçki komissiyaları üçün və səsvərmə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buket formasında, habelə həmin qurumların hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.11-ci, 28.2-ci, 28.4-cü və 100-cü maddələrinə uyğun olaraq **qərara alır**:

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə uyğun olaraq, seçki dairələri üzrə bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərməklə, 3 nüsxədən ibarət,

hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buket formasında olmaqla, seçki keçirilən bələdiyyələrin sayına müvafiq olaraq dairə seçki komissiyaları üçün və səsvərmə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq məntəqə seçki komissiyaları üçün, habelə həmin komissiyaların hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan səsvərmənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə hazırlansın.

2. Bu Qərarın icrası öz səlahiyyətləri daxilində Mərkəzi Seçki Komissiyasının Katibliyinə və Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsinə həvalə edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

07.11.2019-cu il

Qərar № 12/52

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 99.1-99.4 və 235-ci maddələrinin tələblərinə görə seçki bülletenlərinin hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (Mərkəzi Seçki Komissiyası) qərarı ilə səsvərmə gününə ən azı 35 gün qalmış təsdiq edilmiş, səsvərmə gününə ən azı 10 gün qalmış qeydə alınmış seçkilərin sayından 3 faizdən artıq olmamaq şərtlə Mərkəzi Seçki Komissiyası nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar mövcud bələdiyyələr üzrə bir-bir və ardıcıl olaraq kəşilən yuxarı sol küncü nömrələnməmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvətmə xətti yerləşdirilməmiş, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, təxəllüsü, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmasa da - fəaliyyət növü), onları irəli sürən subyektlərin adı, siyasi partiyalar, siyasi partiya blokları tərəfindən namizəddi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın

qısa adı, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilməli, ölkə üzrə qeydə alınmış seçicilərin ümumi sayından (məcburi köçkün statusu almış seçicilər istisna edilməklə) 3 faizdən artıq olmamaqla, Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlanmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.11-ci, 28.2-ci, 28.4-cü, 99-cü və 235-ci maddələrinə uyğun olaraq **qərara alır**:

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar mövcud bələdiyyələr üzrə bir-bir və ardıcıl olaraq kəşilən yuxarı sol küncü nömrələnməmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvətmə xətti yerləşdirilməmiş, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, təxəllüsü, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət

yeri (bu olmasa da - fəaliyyət növü), onları irəli sürən subyektlərin adı, siyasi partiyalar, siyasi partiya blokları tərəfindən namizəddi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilsin.

2. Seçki bülletenlərinin sayı cəmi 5 020 287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd müəyyən edilərək Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.

3. Bu Qərarın icrası öz səlahiyyətləri daxilində Mərkəzi Seçki Komissiyasının Katibliyinə və Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsinə həvalə edilsin.

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

07.11.2019-cu il

Qərar № 12/53

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyası Baş Məclisinin 2019-cu il 26 oktyabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndə təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən **qərara alır**:

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Vəhdət Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

1.1. səlahiyyətli nümayəndələr:
Abdul Vahab Abdul Qasim oğlu Manafov
Etibar Vəliyev oğlu Somədov
Rəhilə Xəlil qızı Heydərova

Şahlar Xudakəşi oğlu Məmmədov
Zaur Kərim oğlu Kərimli

1.2. maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Rəhilə Xəlil qızı Heydərova

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

07.11.2019-cu il



Dövlət başçısına minnətdarlıq

Gözəlliklər Bakının hüsnünə yaraşıqdır

Azərbaycanın hər bir guşəsi gözəldir. Təbii sərvətlərlə zəngin olan diyarımız zaman-zaman sairələrin şəirələrində öz tərənnümünü tapıb. Ümumiyyətlə, son illərin Bakısı "dünyanın gözünü qamaşdırır", onun hüsnünün gözəlliyinə aşıq olanlar axın-axın ölkəmizə səfər edirlər. Bu gün paytaxt Bakının gözəlliyi, görülməli yerlərində "dünyanın o başından" gələn turistləri göndərən heç kim təəccüblənmir, çünki onlar da Bakını tarixin yadigarı, müasirliyin nümunəsi kimi görürlər.

Bu yaxınlarda Prezident İlham Əliyev çıxışlarının birində yəni də qeyd etdi ki, Azərbaycan vətənimiz, paytaxt Bakı onun ürəyidir. Biz ölkəmizin hərtərəfli inkişafını görürük. Xüsusən də Bakının gündən-günə gözəlləşməsinə sevinirik. Bu, həm ölkəmiz, həm xalqımız, həm də dövlətimizin inkişafı deməkdir. Bakı sakinlərinin ehsarıyətə gəncərlərsə, veteranlar, ağsaqqal, ağbırçaq, teqaüddürlərində də az deyil. Şəhərdə yeni salınan park və istirahət düzərgələri onların asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradır.

Bu yaxınlarda Prezident İlham Əliyev çıxışlarının birində yəni də qeyd etdi ki, Azərbaycan vətənimiz, paytaxt Bakı onun ürəyidir. Biz ölkəmizin hərtərəfli inkişafını görürük. Xüsusən də Bakının gündən-günə gözəlləşməsinə sevinirik. Bu, həm ölkəmiz, həm xalqımız, həm də dövlətimizin inkişafı deməkdir. Bakı sakinlərinin ehsarıyətə gəncərlərsə, veteranlar, ağsaqqal, ağbırçaq, teqaüddürlərində də az deyil. Şəhərdə yeni salınan park və istirahət düzərgələri onların asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradır.

Bu yaxınlarda Prezident İlham Əliyev çıxışlarının birində yəni də qeyd etdi ki, Azərbaycan vətənimiz, paytaxt Bakı onun ürəyidir. Biz ölkəmizin hərtərəfli inkişafını görürük. Xüsusən də Bakının gündən-günə gözəlləşməsinə sevinirik. Bu, həm ölkəmiz, həm xalqımız, həm də dövlətimizin inkişafı deməkdir. Bakı sakinlərinin ehsarıyətə gəncərlərsə, veteranlar, ağsaqqal, ağbırçaq, teqaüddürlərində də az deyil. Şəhərdə yeni salınan park və istirahət düzərgələri onların asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradır.

Xosrov KƏRİMOV, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə sakini, müharibə veterani və şəhid ailəsi

Din təhsili: Azərbaycan İlahiyyat İnstitutunun nümunəsində



Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri Rusiya Milli Nüvə Tədqiqatları Universitetində keçirilən "Elm və təhsil məkanında ilahiyat: din, mədəniyyət və maarif" mövzusunda III Beynəlxalq Elmi Konfransda iştirak edib. Konfransda Rusiyanın dini təhsil müəssisələrinin rəhbər və alimləri iştirak ediblər.



bir çox ölkəsindən dinşünas və islamşünas alimlər iştirak edib. Konfransın məqsədi ilahiyat sahəsində mütəxəssislərin hazırlanması, Rusiya və digər ölkələrdə təhsil müəssisələrinin müasir şəraitdə dini və dünyəvi təhsil sahəsində təcrübə mübadiləsinin aparılmasıdır.

İlahiyyat İnstitutu ilə Bolqar İslam Akademiyası arasında protokol imzalanıb

Aİİ rektoru beynəlxalq konfransda iştirak edib

Aİİ rektoru beynəlxalq konfransda iştirak edib

Həmçinin Azərbaycan İlahiyyat İnstitutunun rektoru Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin və Tatarstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə Bolqar İslam Akademiyası və Sankt-Peterburq Dövlət Universitetinin təşkil etdikləri "Müasir təhsil sistemində islamşünaslıq və islam ilahiyatı: problemlər və perspektivlər" mövzusunda beynəlxalq konfransda iştirak edib. Ceyhun Məmmədov konfransda "Müasir dövrdə Azərbaycanda din təhsili: Azərbaycan ilahiyat institutunun nümunəsində" mövzusunda məruzə edib. İnstitut rəhbəri ölkəmizdə din təhsilinin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkilatı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. C.Məmmədov bildirib ki, tədrisin təşkilatı istiqamətində Rusiya, Türkiyə, Orta Asiya respublikalarının, Avropa və ərəb ölkələrinin, həmçinin Amerika Birləşmiş Ştatlarının təcrübəsi öyrənilir və bütün bunlara yanaşı, gələcəkdə institutda elmi tədqiqat mərkəzlərinin, rus, ingilis və ərəbdillilə qrupların yaradılması, yəhüdlilik və xristianlıq üzrə mütəxəssislərin hazırlanması da nəzərdə tutulur. C.Məmmədov beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verildiyini, bu məqsədlə Rusiya, Türkiyə, İndoneziya, Malayziya və Özbəkistan kimi ölkələrin bu sahədə tanınmış ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu konfrans iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, məqsədimiz institutda təhsil alanların öz sahələrinin peşəkari olmaqla yanaşı, bütün dinlərə qarşı dözümlü və qərəzsiz olan ilahiyatçı kadrlar hazırlamaq, milli-mənəvi dəyərlərini qorumaqdır. Məlumat üçün bildirək ki, konfransda Rusiya ilə yanaşı, dünyanın

Səfər zamanı Azərbaycan İlahiyyat İnstitutu ilə Rusiya Federasiyasının Bolqar İslam Akademiyası arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlıq protokolu imzalanıb. Sənədi Aİİ-nin rektoru Ceyhun Məmmədov və Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdurrahmanov imzalayıblar. Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkilatı ilə bağlı biliklərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb. Ali xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Rusiya ali məktəblərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, həmçinin ali məktəblər arasında əlaqələrin genişləndirilməsidir. Azərbaycan İlahiyyat İnstitutu ötən dövr ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb. Türkiyənin Ankara, İstanbul, Mərmərə, 29 Mayıs, Qırıqçaya universitetləri, Rusiyanın Moskva İslam İnstitutu, Omsk Dövlət Universiteti, Özbəkistan Beynəlxalq İslam Akademiyası ilə əməkdaşlıq protokolları imzalayıb.

Yasəmən MUSAYEVA, "Azərbaycan"

Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verilmişdir

Ömək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınmış daha 40 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib. Yeni mənzillə təmin edilən vətəndaşlar Prezident İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunduğundan, şəhid ailələrinin, əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində aparılan işlərdən, pensiya, müavinət və təqaüdləri

nin müəmmadi olaraq artırılmasından və cari ildə bu istiqamətdə inqilabi addımlar atılmasından məmnunluqla bəhs ediblər. Ömək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəzirli ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb. O, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələrinin, əlilliyi olan insanların, o cümlədən müharibə və 20 Yanvar əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bu tədbirlərin davamı kimi cari ildə

Prezidentin təqaüdünün şəhid ailələri üçün 242 mandatdan 300 manata çatdırıldığı, müharibə əlilləri və onlara bərabər tutulanlar üçün sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığına deyib. Nazir müavinisi fəid vəzifəsində bir dəfəlik ödəmənin verilməsi proqramının da artıq 96 faiz icra olunduğunu, 11740 şəhidin 17500-ə yaxın vəzifəsini ödəmə ilə təmin edildiyini bildirib. Sonda bildirək ki, təqdim edilən 40 mənzilin 38-i şəhid ailələri və Qarabağ müharibəsi, 2-si 20 Yanvar əlillərinə verilmişdir.

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

Əvvəli 1-ci səh.

Müasir Bakının getdikcə dəyişən, gözəlləşən, sakinlər və şəhərimizin qonaqları üçün daha rahat və pozitiv olan simasında ölkə rəhbərinin fədakar əməyini, zövqünü, hər bir detala diqqət yetirmə bacarığını, ən əsası isə Azərbaycan sevgisini görə bilərik.

Bu konsepsiyanın müəllifinin fikrincə, kreativlik - müasir şəhərlərin dəyişikliklərə reaksiya verməsinə, idarəetməyə və resursların bölünməsinə ənənəvi yanaşmanı dəyişməsinə, texnoloji innovasiyaların tətbiqinə və öz mədəni irsinin yenidən kəşf etməsinə imkan verən əsas amildir.

Onu da qeyd edək ki, yaradıcı şəhər konsepsiyasının həyata keçirilməsində açıq məkanlar çox mühüm rol oynayır. Bütün kateqoriyadan olan insanlar üçün açıq olan bu məkanlar şəhər sakinlərinin vaxtlarını xoş keçirməsinə, özünü ifadə etməsinə, ideyalarını bölüşməyi bacarmasına və s. bu kimi imkanları nəzərdə tutur.

Bu konseptə görə, ən yaxşı yerlər o yerlərdir ki, orada əlaqələr yaradılır, münasibətlər qurulur, ora getmək asan olur, hərəkət məhdudiyatı qoyulmur. Həm də adam bu şəhərdə özünü səhərləri olmayan böyük dünyanın bir hissəsi hesab edir. Bu, elə yerlərdir ki, orada kamilləşmək, öyrənmək, özünü inkişaf etdirmək imkanları var. Bir sözlə, yaradıcı şəhərlər mədəniyyətin yaşadıqı, nəfəs aldığı yerlərdir. Ən yaxşı şəhər isə, təbii ki, bütün bu keyfiyyətləri harmonik şəkildə özündə bir araya gətirmiş məkandır.

UNESKO-nun paytaxtımızı "Yaradıcı şəhərlər şəbəkəsi"ne daxil etməsi Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın Bakının və digər şəhərlərimizin inkişafına yaradıcı yanaşmasına, bu işə çəkilən zəhmətə beynəlxalq aləmin obyektiv qiyməti kimi böyük rəğbət doğurur.

Bakı qədim mədəniyyət və dövlətçilik ənənələrinə malik böyük bir xalqın həyat hekayəsini nəql edir. Bura esrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların əhəmiyyətli qovuşmaq mərkəzi kimi yadigarı qoyub. Bakı unikalı bir şəhərdir. Təkcə içəri şəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Sarayı Kompleksi, məscidlər, karvansaralar, hamamlar və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə başqar mədəniyyəti incilər siyahısında xüsusi yer tutur. Bura tariximizin daş yaddaşdır, onun hər parçası keçmişimizin əbədiləşmiş məqamlarını, şəhərsalına memarlığının fundamental prinsiplərini özündə ehs etdirir.

UNESKO-nun paytaxtımızı "Yaradıcı şəhərlər şəbəkəsi"ne daxil etməsi Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın Bakının və digər şəhərlərimizin inkişafına yaradıcı yanaşmasına, bu işə çəkilən zəhmətə beynəlxalq aləmin obyektiv qiyməti kimi böyük rəğbət doğurur.

UNESKO-nun paytaxtımızı "Yaradıcı şəhərlər şəbəkəsi"ne daxil etməsi Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın Bakının və digər şəhərlərimizin inkişafına yaradıcı yanaşmasına, bu işə çəkilən zəhmətə beynəlxalq aləmin obyektiv qiyməti kimi böyük rəğbət doğurur.

Bakı qədim mədəniyyət və dövlətçilik ənənələrinə malik böyük bir xalqın həyat hekayəsini nəql edir. Bura esrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların əhəmiyyətli qovuşmaq mərkəzi kimi yadigarı qoyub. Bakı unikalı bir şəhərdir. Təkcə içəri şəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Sarayı Kompleksi, məscidlər, karvansaralar, hamamlar və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə başqar mədəniyyəti incilər siyahısında xüsusi yer tutur. Bura tariximizin daş yaddaşdır, onun hər parçası keçmişimizin əbədiləşmiş məqamlarını, şəhərsalına memarlığının fundamental prinsiplərini özündə ehs etdirir.

Bakı qədim mədəniyyət və dövlətçilik ənənələrinə malik böyük bir xalqın həyat hekayəsini nəql edir. Bura esrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların əhəmiyyətli qovuşmaq mərkəzi kimi yadigarı qoyub. Bakı unikalı bir şəhərdir. Təkcə içəri şəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Sarayı Kompleksi, məscidlər, karvansaralar, hamamlar və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə başqar mədəniyyəti incilər siyahısında xüsusi yer tutur. Bura tariximizin daş yaddaşdır, onun hər parçası keçmişimizin əbədiləşmiş məqamlarını, şəhərsalına memarlığının fundamental prinsiplərini özündə ehs etdirir.

Bakı qədim mədəniyyət və dövlətçilik ənənələrinə malik böyük bir xalqın həyat hekayəsini nəql edir. Bura esrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların əhəmiyyətli qovuşmaq mərkəzi kimi yadigarı qoyub. Bakı unikalı bir şəhərdir. Təkcə içəri şəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Sarayı Kompleksi, məscidlər, karvansaralar, hamamlar və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə başqar mədəniyyəti incilər siyahısında xüsusi yer tutur. Bura tariximizin daş yaddaşdır, onun hər parçası keçmişimizin əbədiləşmiş məqamlarını, şəhərsalına memarlığının fundamental prinsiplərini özündə ehs etdirir.

Bakı qədim mədəniyyət və dövlətçilik ənənələrinə malik böyük bir xalqın həyat hekayəsini nəql edir. Bura esrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların əhəmiyyətli qovuşmaq mərkəzi kimi yadigarı qoyub. Bakı unikalı bir şəhərdir. Təkcə içəri şəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Sarayı Kompleksi, məscidlər, karvansaralar, hamamlar və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə başqar mədəniyyəti incilər siyahısında xüsusi yer tutur. Bura tariximizin daş yaddaşdır, onun hər parçası keçmişimizin əbədiləşmiş məqamlarını, şəhərsalına memarlığının fundamental prinsiplərini özündə ehs etdirir.

Bakı gözəl şəhərdir

Əgər son illər digər iri şəhərlərimiz kimi, Bakıda da həyata keçirilən ardıcıl inkişaf proseslərinə nəzər salsaq, bütün bunların hamısının paytaxtımızın yeni simasında uğurla öz əksini tapdığını görürük. Bir neçə il əvvəl Bakıda geniş vüsət alan abadlıq-quruculuq, yenidənqurma işlərinin parlaq nəticələri artıq göz önündədir. Paytaxtın infrastrukturunu yenilənib, şəhərin görkəmi büsbütün dəyişib, Bakının xüsusilə səmərəli ərazilərindən daha məqsədyönlü şəkildə istifadə edilməsi, böyük parkların, xiyabanların salınması üçün köhnə və yəndəmsiz tikililər sökülüb, yerində şəhərin simasına xüsusi gözəllik verən yaşılıqlar, geniş yollar, insanların sosiallaşmasına fayda verən mədəni məkanlar yaradılıb. İndi paytaxtımızda qonaq olan hər kəs Bakının dünyanı ən gözəl şəhərlərdən biri olduğunu etiraf edir. Bu gözəlliyi şəhər həyatında getdikcə qabarıq şəkildə özünü büruzə verən əhəng, harmoniya, Şərq və Qərb dünyagörüşünün ən müterəqqi cəhətlərini özündə ehs etdirən təkrarsız üslub, dizayn elementləri tamamlayır. Ona görə də Bakının UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"ne daxil olması əslində gözəlləşmə deyildir.

Əgər son illər digər iri şəhərlərimiz kimi, Bakıda da həyata keçirilən ardıcıl inkişaf proseslərinə nəzər salsaq, bütün bunların hamısının paytaxtımızın yeni simasında uğurla öz əksini tapdığını görürük. Bir neçə il əvvəl Bakıda geniş vüsət alan abadlıq-quruculuq, yenidənqurma işlərinin parlaq nəticələri artıq göz önündədir. Paytaxtın infrastrukturunu yenilənib, şəhərin görkəmi büsbütün dəyişib, Bakının xüsusilə səmərəli ərazilərindən daha məqsədyönlü şəkildə istifadə edilməsi, böyük parkların, xiyabanların salınması üçün köhnə və yəndəmsiz tikililər sökülüb, yerində şəhərin simasına xüsusi gözəllik verən yaşılıqlar, geniş yollar, insanların sosiallaşmasına fayda verən mədəni məkanlar yaradılıb. İndi paytaxtımızda qonaq olan hər kəs Bakının dünyanı ən gözəl şəhərlərdən biri olduğunu etiraf edir. Bu gözəlliyi şəhər həyatında getdikcə qabarıq şəkildə özünü büruzə verən əhəng, harmoniya, Şərq və Qərb dünyagörüşünün ən müterəqqi cəhətlərini özündə ehs etdirən təkrarsız üslub, dizayn elementləri tamamlayır. Ona görə də Bakının UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"ne daxil olması əslində gözəlləşmə deyildir.

Əgər son illər digər iri şəhərlərimiz kimi, Bakıda da həyata keçirilən ardıcıl inkişaf proseslərinə nəzər salsaq, bütün bunların hamısının paytaxtımızın yeni simasında uğurla öz əksini tapdığını görürük. Bir neçə il əvvəl Bakıda geniş vüsət alan abadlıq-quruculuq, yenidənqurma işlərinin parlaq nəticələri artıq göz önündədir. Paytaxtın infrastrukturunu yenilənib, şəhərin görkəmi büsbütün dəyişib, Bakının xüsusilə səmərəli ərazilərindən daha məqsədyönlü şəkildə istifadə edilməsi, böyük parkların, xiyabanların salınması üçün köhnə və yəndəmsiz tikililər sökülüb, yerində şəhərin simasına xüsusi gözəllik verən yaşılıqlar, geniş yollar, insanların sosiallaşmasına fayda verən mədəni məkanlar yaradılıb. İndi paytaxtımızda qonaq olan hər kəs Bakının dünyanı ən gözəl şəhərlərdən biri olduğunu etiraf edir. Bu gözəlliyi şəhər həyatında getdikcə qabarıq şəkildə özünü büruzə verən əhəng, harmoniya, Şərq və Qərb dünyagörüşünün ən müterəqqi cəhətlərini özündə ehs etdirən təkrarsız üslub, dizayn elementləri tamamlayır. Ona görə də Bakının UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"ne daxil olması əslində gözəlləşmə deyildir.

Kənddən şəhərə

Şəhərləşmə tarixinin qədim qanunauyğunluğudur. Şəhərlərin meydana gəlməsi beşər mədəniyyətinin inkişafı boyu qazanılan ən mühüm nailiyyətlərdən sayılır. Dünyanın qədim mədəniyyət mərkəzlərindən olan Azərbaycanda mükəmməl şəhərsalma ənənələri bu sosial təkamül prosesinin ölkəmizdə də əsrlərdir ki, uğurla davam etdiyini göstərir.

Şəhərləşmə tarixinin qədim qanunauyğunluğudur. Şəhərlərin meydana gəlməsi beşər mədəniyyətinin inkişafı boyu qazanılan ən mühüm nailiyyətlərdən sayılır. Dünyanın qədim mədəniyyət mərkəzlərindən olan Azərbaycanda mükəmməl şəhərsalma ənənələri bu sosial təkamül prosesinin ölkəmizdə də əsrlərdir ki, uğurla davam etdiyini göstərir.

Şəhərləşmə tarixinin qədim qanunauyğunluğudur. Şəhərlərin meydana gəlməsi beşər mədəniyyətinin inkişafı boyu qazanılan ən mühüm nailiyyətlərdən sayılır. Dünyanın qədim mədəniyyət mərkəzlərindən olan Azərbaycanda mükəmməl şəhərsalma ənənələri bu sosial təkamül prosesinin ölkəmizdə də əsrlərdir ki, uğurla davam etdiyini göstərir.

Hazırda dünyadakı bütün insanların 55 faizi şəhərlərdə məskunlaşıb. Azərbaycanda bu nisbət təxminən yarı-yarıdır: ölkəmizdə əhalinin 52,8 faizi şəhərlərdə, 47,2 faizi kənd yerlərində yaşayır. BMT-nin proqnozlarına görə, 2050-ci ilədək Yer üzündəki əhalinin 75 faizi şəhər sakini olacaq. Şəhər əhalisinin sayının sürətli artımı sənayeləşmə üçün yeni imkanlar yaratsa da, bu qədr insanın şəhərlərdə məskunlaşması eyni zamanda infrastruktur, ətraf mühitin qorunması və s. bu kimi böyük çətinliklər deməkdir. Ona görə BMT urbanizasiya proseslərinin düzgün nizamlanması, şəhər planlaşdırılması, enerji effektivliyi, neqliyət məsələlərinin həlli, yaşılıqlar, şəhərlərə xas mədəni dəyərlərin qorunması ilə bağlı hər il dünya ölkələrinə çağırışlar edib.

BMT-nin əsas qurumlarından olan UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" də bütün bu çağırışlara nəzər əlaqəli müxtəlif tematikalar üzrə fərfələşən şəhərlərin örnək kimi təqdim olunması, onlardan öyrənilməsi məqsədində xidmət göstərir. Burada ən yaxşı təcrübələr əsas götürülür və başqalarına da təlqin olunur.

"Yaradıcı şəhərlər şəbəkəsi" öz inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, qərsal inəcənət və qastroonomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılıq yeni şəhər strategiyasının davamlı və inklüziv inkişafının əsas faktoru sayılır.

"Yaradıcı şəhərlər şəbəkəsi" öz inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, qərsal inəcənət və qastroonomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılıq yeni şəhər strategiyasının davamlı və inklüziv inkişafının əsas faktoru sayılır.

Yaradıcı şəhərlər mədəniyyətin yaşadığı, nəfəs aldığı yerlərdir

"Yaradıcı şəhər" konsepsiyası ötən əsrin 80-ci illərində urbanist Qarlı Lendri tərəfindən müəllifin eyniadlı kitabında irəli sürülüb. Kitabda əsl yaradıcı şəhərin təsviri verilib. "Strit-art" termini ilə ifadə olunan müasir şəhər mədəniyyəti, yeni tərtibatlar, şəhərdə mədəni festivalların, ehsə də digər mədəni tədbirlərin təşkilatı və ya tərkl olunmuş sənaye zonasının yaradıcı məkanlara çevrilməsi - yaradıcı şəhərin, yaxud başqa sözlə desək, şəhər kreativliyinin əsas əlamətlərindən sayılır.

"Yaradıcı şəhər" konsepsiyası ötən əsrin 80-ci illərində urbanist Qarlı Lendri tərəfindən müəllifin eyniadlı kitabında irəli sürülüb. Kitabda əsl yaradıcı şəhərin təsviri verilib. "Strit-art" termini ilə ifadə olunan müasir şəhər mədəniyyəti, yeni tərtibatlar, şəhərdə mədəni festivalların, ehsə də digər mədəni tədbirlərin təşkilatı və ya tərkl olunmuş sənaye zonasının yaradıcı məkanlara çevrilməsi - yaradıcı şəhərin, yaxud başqa sözlə desək, şəhər kreativliyinin əsas əlamətlərindən sayılır.

"Yaradıcı şəhər" konsepsiyası ötən əsrin 80-ci illərində urbanist Qarlı Lendri tərəfindən müəllifin eyniadlı kitabında irəli sürülüb. Kitabda əsl yaradıcı şəhərin təsviri verilib. "Strit-art" termini ilə ifadə olunan müasir şəhər mədəniyyəti, yeni tərtibatlar, şəhərdə mədəni festivalların, ehsə də digər mədəni tədbirlərin təşkilatı və ya tərkl olunmuş sənaye zonasının yaradıcı məkanlara çevrilməsi - yaradıcı şəhərin, yaxud başqa sözlə desək, şəhər kreativliyinin əsas əlamətlərindən sayılır.

Yaradıcı şəhər konsepsiyası

Yaradıcı şəhər konsepsiyası ötən əsrin 80-ci illərində urbanist Qarlı Lendri tərəfindən müəllifin eyniadlı kitabında irəli sürülüb. Kitabda əsl yaradıcı şəhərin təsviri verilib. "Strit-art" termini ilə ifadə olunan müasir şəhər mədəniyyəti, yeni tərtibatlar, şəhərdə mədəni festivalların, ehsə də digər mədəni tədbirlərin təşkilatı və ya tərkl olunmuş sənaye zonasının yaradıcı məkanlara çevrilməsi - yaradıcı şəhərin, yaxud başqa sözlə desək, şəhər kreativliyinin əsas əlamətlərindən sayılır.

Yaradıcı şəhər konsepsiyası ötən əsrin 80-ci illərində urbanist Qarlı Lendri tərəfindən müəllifin eyniadlı kitabında irəli sürülüb. Kitabda əsl yaradıcı şəhərin təsviri verilib. "Strit-art" termini ilə ifadə olunan müasir şəhər mədəniyyəti, yeni tərtibatlar, şəhərdə mədəni festivalların, ehsə də digər mədəni tədbirlərin təşkilatı və ya tərkl olunmuş sənaye zonasının yaradıcı məkanlara çevrilməsi - yaradıcı şəhərin, yaxud başqa sözlə desək, şəhər kreativliyinin əsas əlamətlərindən sayılır.

Yaradıcı şəhər konsepsiyası ötən əsrin 80-ci illərində urbanist Qarlı Lendri tərəfindən müəllifin eyniadlı kitabında irəli sürülüb. Kitabda əsl yaradıcı şəhərin təsviri verilib. "Strit-art" termini ilə ifadə olunan müasir şəhər mədəniyyəti, yeni tərtibatlar, şəhərdə mədəni festivalların, ehsə də digər mədəni tədbirlərin təşkilatı və ya tərkl olunmuş sənaye zonasının yaradıcı məkanlara çevrilməsi - yaradıcı şəhərin, yaxud başqa sözlə desək, şəhər kreativliyinin əsas əlamətlərindən sayılır.

Yaradıcı şəhər konsepsiyası

Yaradıcı şəhər konsepsiyası ötən əsrin 80-ci illərində urbanist Qarlı Lendri tərəfindən müəllifin eyniadlı kitabında irəli sürülüb. Kitabda əsl yaradıcı şəhərin təsviri verilib. "Strit-art" termini ilə ifadə olunan müasir şəhər mədəniyyəti, yeni tərtibatlar, şəhərdə mədəni festivalların, ehsə də digər mədəni tədbirlərin təşkilatı və ya tərkl olunmuş sənaye zonasının yaradıcı məkanlara çevrilməsi - yaradıcı şəhərin, yaxud başqa sözlə desək, şəhər kreativliyinin əsas əlamətlərindən sayılır.

Yaradıcı şəhər konsepsiyası ötən əsrin 80-ci illərində urbanist Qarlı Lendri tərəfindən müəllifin eyniadlı kitabında irəli sürülüb. Kitabda əsl yaradıcı şəhərin təsviri verilib. "Strit-art" termini ilə ifadə olunan müasir şəhər mədəniyyəti, yeni tərtibatlar, şəhərdə mədəni festivalların, ehsə də digər mədəni tədbirlərin təşkilatı və ya tərkl olunmuş sənaye zonasının yaradıcı məkanlara çevrilməsi - yaradıcı şəhərin, yaxud başqa sözlə desək, şəhər kreativliyinin əsas əlamətlərindən sayılır.

Yaradıcı şəhər konsepsiyası ötən əsrin 80-ci illərində urbanist Qarlı Lendri tərəfindən müəllifin eyniadlı kitabında irəli sürülüb. Kitabda əsl yaradıcı şəhərin təsviri verilib. "Strit-art" termini ilə ifadə olunan müasir şəhər mədəniyyəti, yeni tərtibatlar, şəhərdə mədəni festivalların, ehsə də digər mədəni tədbirlərin təşkilatı və ya tərkl olunmuş sənaye zonasının yaradıcı məkanlara çevrilməsi - yaradıcı şəhərin, yaxud başqa sözlə desək, şəhər kreativliyinin əsas əlamətlərindən sayılır.

Yaradıcı şəhər konsepsiyası

Yaradıcı şəhər konsepsiyası ötən əsrin 80-ci illərində urbanist Qarlı Lendri tərəfindən müəllifin eyniadlı kitabında irəli sürülüb. Kitabda əsl yaradıcı şəhərin təsviri verilib. "Strit-art" termini ilə ifadə olunan müasir şəhər mədəniyyəti, yeni tərtibatlar, şəhərdə mədəni festivalların, ehsə də digər mədəni tədbirlərin təşkilatı və ya tərkl olunmuş sənaye zonasının yaradıcı məkanlara çevrilməsi - yaradıcı şəhərin, yaxud başqa sözlə desək, şəhər kreativliyinin əsas əlamətlərindən sayılır.

Yaradıcı şəhər konsepsiyası ötən əsrin 80-ci illərində urbanist Qarlı Lendri tərəfindən müəllifin eyniadlı kitabında irəli sürülüb. Kitabda əsl yaradıcı şəhərin təsviri verilib. "Strit-art" termini ilə ifadə olunan müasir şəhər mədəniyyəti, yeni tərtibatlar, şəhərdə mədəni festivalların, ehsə də digər mədəni tədbirlərin təşkilatı və ya tərkl olunmuş sənaye zonasının yaradıcı məkanlara çevrilməsi - yaradıcı şəhərin, yaxud başqa sözlə desək, şəhər kreativliyinin əsas əlamətlərindən sayılır.

Yaradıcı şəhər konsepsiyası ötən əsrin 80-ci illərində urbanist Qarlı Lendri tərəfindən müəllifin eyniadlı kitabında irəli sürülüb. Kitabda əsl yaradıcı şəhərin təsviri verilib. "Strit-art" termini ilə ifadə olunan müasir şəhər mədəniyyəti, yeni tərtibatlar, şəhərdə mədəni festivalların, ehsə də digər mədəni tədbirlərin təşkilatı və ya tərkl olunmuş sənaye zonasının yaradıcı məkanlara çevrilməsi - yaradıcı şəhərin, yaxud başqa sözlə desək, şəhər kreativliyinin əsas əlamətlərindən sayılır.

Yaradıcı şəhər konsepsiyası

Yaradıcı şəhər konsepsiyası ötən əsrin 80-ci illərində urbanist Qarlı Lendri tərəfindən müəllifin eyniadlı kitabında irə



Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) İnformasiya texnologiyaları sistemlərinin üzərində çalışan virtual platforma üçün vendor texniki dəstək xidmətinin 1 il müddətinə uzadılmasının satın alınması üzrə açıq tender üsulu ilə elektron satınalma (eTender) keçirir

İddiaçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və eTender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. eTenderdə iştirak etmək istəyən iddiaçılar 100 AZN məbləğində müəyyən edilən iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165
VÖEN: 9900041961
H/h: AZ84NABZ0136040000000001944
Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ0145170000000001944
SWIFT BIK: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) **29 noyabr 2019-cu il saat 10:00-a**, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) **09 dekabr 2019-cu il saat 18:00-a** qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər **10 dekabr 2019-cu il saat 10:00-da** açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

B İ L D İ R İ Ş

“Azərişiq” ASC Elektrik tənzimləyici və avtomatın satın alınması üzrə kotirovka sorğusu keçirir

Kotirovka sorğusu müsabiqəsində iştirak etmək istəyən iddiaçılar öz sənədlərini 13 noyabr 2019-cu il saat 15:00-dək aşağıdakı ünvana təqdim etməlidirlər.

Ünvan: Bakı şəhəri, Ə.Qayıbov küçəsi, 8. Əlaqə telefonu (012) 440-39-93 (23-32).

Tender komissiyası



“BANK OF BAKU” ASC-nin səhmdarlarının nəzərinə

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının ümumi yığıncağının 12 noyabr 2019-cu il saat 15:00-da keçiriləcək növbəti iclasının vaxtı dəyişdirilərək 22 noyabr 2019-cu il saat 15:00-a təyin edilir.

Ünvan: Bankın Baş İdarəsi, Bakı AZ1069, Atatürk prospekti, 42.
Telefon: 447-00-55.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu fondun nəzdində olan Sosial Xidmət Müəssisələri üçün istifadə ediləcək avadanlıqların satın alınması ilə əlaqədar açıq tenderə dəvət edir

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

Tender 1 LOT üzrə keçirilir:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu fondun nəzdində olan Sosial Xidmət Müəssisələri üçün istifadə ediləcək avadanlıqların satın alınması

İştirak haqqı 150,00 (bir yüz əlli) manat
VÖEN: (DSMF)1300050781
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
Kod: 210005
SWIFT: CTREAZ22
H/h: AZ91CTRE00000000000002138206
Büdcə gəlirlərinin təsnifat kodu: -142340
Büdcə səviyyəsinin kodu: -7

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin avadanlıqların satın alınması ilə əlaqədar “Azərbaycan” qəzetinin 10 oktyabr 2019-cu il tarixli sayında dərc edilmiş açıq tender elanında göstərilmiş tender zərflərinin açılış tarixi 08 noyabr 2019-cu il saat 17:50 kimi oxunsun.

Tender komissiyası

Azərbaycan Respublikası Vergilər Nazirliyi minik avtomobillərinin satın alınması üçün açıq tender elan edir

LOT 1: Chevrolet Cruze
LOT 2: Kia Optima, Kia Rio, Rio X-Line
LOT 3: Hyundai Accent, Hyundai Elantra, Hyundai Sonata

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı:
LOT 1: 300,00 AZN
LOT 2: 300,00 AZN
LOT 3: 300,00 AZN

Bank rekvizitləri:
Satınalan təşkilatın adı: Azərbaycan Respublikası Vergilər Nazirliyi
Satınalan təşkilatın VÖEN-i: 1300204521
Hesab: AZ65CTRE00000000000002118401
VÖEN: 1401555071
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
M/h: AZ41NABZ01360100000000003944
SWIFT: CTREAZ22
Büdcə təsnifatının kodu: 142340
Büdcə səviyyəsinin kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün müraciət;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- minik avtomobillərinin mühərriki, aparan körpüsü, elektrik avadanlıqları, sürətlər qutusu və digər hissələrinin zəmanət müddətini təsdiq edən sənəd;
- tenderin əsas şərtlər toplusunda forması olan “İxtisas göstəriciləri”.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri **29.11.2019-cu il saat 15:00-a** qədər və tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır) ilə tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır) sənədlərini **09.12.2019-cu il saat 18:00-a** qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri **10.12.2019-cu il saat 15:00-da** açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

E-şərtlər toplusunu Portal vasitəsilə tenderdə iştirak haqqı ödənildikdən sonra əldə edə bilərsiniz.

Tender komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

Qəzetin daim yenilənən rəsmi internet ünvanı:
www.azerbaijan-news.az

ALLAH RƏHMƏT ELƏSİN!

Bəxtiyar Sadiqov, Bəxtiyar Əliyev, Elman Məmmədov və İmamverdi İsmayilov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin komissiya sədri, respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və komitənin üzvləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və komitənin üzvləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və müavini Fuad Məmmədov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və müavini Fuad Məmmədov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Ombudsman Elmira Süleymanova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, komissiya üzvləri və katiblərinin rəhbərliyi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Abasova və şöbənin əməkdaşları M.Qurbanov, A.Vəliyev, N.Heydərov, H.Şirinov, T.Kazımzadə, S.Rəhimova, G.İbrahimova, T.Qurbanova, F.Nəbiyeva, Ə.Nuralibayov və L.Nəbiyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Sumqayıtdan Zakir Fərəcov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və komitənin kollektivi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Slayvan Universitetinin rektoru, professor Nurlana Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.


Tərtərdən Müstəqim Məmmədov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Siyəzəndən Novruz Novruzov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanliya anası **SƏRİYYƏ XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri,
Məhəmməd prospekti,
529-cu məhəllə, 11 mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar
Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
538-97-96,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-72-39,
539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
va informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühəssislik - 539-59-33

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin
kompüter mərkəzində
yığılıb səhifələndirilib,
“Azərbaycan” nəşriyyatında
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
sütyonlanlarla bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 8906
Sifariş 3725
Qiyməti 40 qəpik